

**Aygün YASAR
(Cəfərova)**

Həmişə oxuduğum əsərlərə dünvəllik prinsipi ilə yanaşmışam. İstəmisiñ ki, bir azərbaycanlı yazarının, şairin yazdığını dönyanın o biri başında azərbaycanlı olmayan insan da maraqla oxuya bilsin. İstəmisiñ ki, mövzularımız bəşeri olsun. Amma bu gün mən bəşeri ola maşa can atmayaçağam. Bu gün mən yazıçılarımızı, şairlərimizi, alimlərimizi, sənətçilərimizi də mülətçi görmək istəyirəm artıq. Öncə öz insanımızın qanayan yaralarını sağlalmaq lazımdır. Çünki artıq özümüzün yaralarımız o qədər çoxalıb artı ki, o qədər dərinləşdi ki, can vermək həddindəndir milli dəyərlərimiz. Bu gün Azərbaycan yaziçisi nə yazırsa yazsin, mövzusu yalnız və yalnız Azərbaycan İnsanı olsun. Xalqının səsi eşidilmirsə, onun danişan dili olmalıdır ziyali! Onun əsas vəzifəsi, missiyası da bu deyilmi, zatən?! Əgər orada Azərbaycan İnsanının dərdi yazılımayacaqsa, ürəyinin sözü oxunmayacaqsa, qalaq-qalaq nəşr olunan kitabların bir zibildən fərqliğini görmürəm artıq! Qarabağ boyda qanlı şırımla yaşayış yox, can çəkışın, başdan ayağa Şəhidlər Xiyabanına çevrilən bir ölkə yazıçısının mövzusu elə öz yaraları olmalı deyimi!?

Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" kitabı oxudum. Yazıçıya təşəkkür edirəm. Ona görə ki, lazımi mövzulara toxunub. Və təbrik edirəm. Əvvəla, öz missiyasını yerine yetirdiyi üçün- yazıçı xalqının danişan dili olmalı, onu sevdiniyi onun dərdlərini göstərməklə bildirməlidir. İkincisi isə sadə, anlaşılan, aydın üslubu ile oxucunu səmimi bir söhbətin iştirakçısına çevirə bildiyi üçün.

1. "Qəfil görüş"

"İçində bir əndişə var idi. Elə bil qorxulu nəse olacaqdı". Bir-birini dəli kimi sevən iki aşiqin ayrı düşüb, hərə öz həyatına yeniden başlaması, aile qurması ve zahirən normal görünən ailə. 15 il sonra qarşılaşan keçmiş aşiqlərin biri ürək xəstəsi kişi, digeri isə xoşbəxtiyini sevdiyinin ona hədiyyə etdiyi kiçicik güzgüsündə qoruyub saxlayan gözüşaşı qadın olaraq qarşılaşdırılar. Hər öz adında qaldı yenə: kişi öz "Taleh"ində, qadın isə öz "Könül" ündə.

Zaman hər şeyin dərmanı olmur. Unutmağa illər lazım olduğu xatirələrin yada düşməsi üçün bir anlıq qarşılaşma bəs edir. Üzərini nə qədər kül örtə belə, közərən qorun üstünü açan meh odu üzə çıxarıır. Zaman da, ağıl da, məntiq də, cəmiyyətin qayda-qanunları da ürəyin "başını aldada bilmir". Heç nə unudulmur, heç nə yaddan çıx-

mir. Və sanki, hər kəs bu "kaş ki"lərə mahkumdur...

2. "Qurbətdə"

Səfər kişi də "Cavan ikən atlığı səhv addimin cəzasını indi çəkməyə başlamışdı". İki qızını, həyat yoldaşını, birçə bacısını, təkbəşinə övlad böyütmüş xəstə anasını qoyub Ukraynaya gedərkən "kaş ki'lər geri qayıdaçığını düşünməyən, ömrünün sonlarında belə peşmanlıq və Vətən həsrəti ilə göynəyən Səfər kişilərimiz birdimi, ikidimi? Doğma torpağında ölüb dəfn olunmaq Səfər kişilərin yeganə təsəllisi olur. Ona görə səfərlərinin sonunu Vətənde bitir - özü də bəxti getirənlərin..."

3. "Qaş düzəldən yerde" hekayesinin qəhrəmanları : Cəbrayıllı müəllim və Bəhlul kisinin ehvalatının timsalında oxucuya aydın olur

Aləm Kəngərli

mərhəlesi barədədir. Seçimlər ehtiyyatlardan asılıdır. İnsan güclü ehtiyyat duymadığı bir yolu seçməli oludquda tərəddüd meydana gelir. Bu na görə də bəziləri sevgisiz ailə qurmağı faciə hesab etdiyi halda, bəziləri isə Nicat kimi anasına "Qohumlardan kimin qızını isteyirsizsə elçi gedə bilərsiz" - deyib öz taleyi-

rürükə, o yuvanın yixılmasına göz yummamalıq. Azca da olsa ümidi yeri varsa, ailələrimizin dağılmışına, övladların gözüyaşı qalmışına səssiz baxmamalıq. Bu təkcə Sevil müəllimlərin missiyası deyil, qonşuların, qohumların, hər birimizin missiyasıdır. Ailələri qoruyaq ki, ətrafımızda kiçik İlkinlərimiz, Arzu-

sıra ilə oxuduğum hekayələrin içində məni ilk təsirləndirən və çox düşündürünen "Ehsan" oldu. **Göyük kisinin Alabaş adlı iti barədə geniş məlumatını oxuyub və əsərin süjet xəttini tutuşduranda niyə itin xüsusiyyətlərinin qabardılması arasında əlaqəni anlamaq bir az müəmməli gəldi. Axi sonradan əsas məsələ sağılığında hörmət qazanmaq bir yana, hətta nifret qazanmış Mais kisinin ölüb basdırılmasından ibarət olur. Kənd camaatının nə meyidi dəfn etməyə, nə də ehsan məclisi nə gəlmədiyi də təbii qarışınlar. Pisler cavabını bu dünyada da alırlar. Göyük kisinin "eldən ayıbdır" prinsipi ilə məzarın qazılmasına və dəfnə körəyindən təsirlənən üç beş nəfər sonradan heç ehsan məclisine də gəlmir. Mais kisinin qızı qapı-qapı düşüb ehsanı paylaşıyır. Göyük kisiqilə getirilmiş pay isə təsadiüdən (?) Alabaşa qismət olur...**


Bu hekayədə bir çox məsələlər toxunulub. Adam kimi ölmək üçün adam kimi yaşamaq lazımdı. Həyat bumeranqı, etdiyin hər bir eməl yenidən sənə qaydır. Haramla, qarşıla böyüdülen övlad da haramzadə olar. "Mais kisinin kənd adamları arasında hörmət sahibi olmaması, daim ara qarışdırması, çuğulluq etməsi, ev yixmağa meylli olması, demək olar ki, bütünlükə oğul balasına keçmişdi". Belə adamların ölümü ilə üzvlərini də üzümürmüsh. Sanki bir yükən xilas olurmuş kimi olur həyat yoldaş, qızı, gelini... Maisin özü xasiyyətdə olan oğlu Dilavərə görə hətta fağır Alabaşında az qala zəncirini qırıb səs-küp qopartmasına bir məna vermek istəyib yazılı: bəzən insan ən vəhi mexluqlardan da qorxulu və murdar olur. Həmin adamın Sahibinə bir canavardan, bir tülükdən daha-daha çox xətər toxunduracağından narahat olduğu üçün fağır Alabaş da dileyən, sanki. Dilavər kimi, Mais kimi insanların nə heyvanlar, nə insanlar, nə rəhməti son-suz olan Allah qarşısında dəyəri olmadıqda ehsanı da insanlara yox, itlərə nəsib olur...

8. "Qonaq"

Yenə işsizlikdən Rusiyaya üz tutan Allahverdilərin müəmməli təleyi, Vətəndə on illərlə oğul yolu gözəyən Fatma xəkələrin, Barat kişilərin həsrətindən bəhs edən hekayə. Burada bir nüans çox maraqlı göstərilib. Allahverdinin yanından xəber gətirən qonaq bildirir ki, o Rusiyada yaşı bir yataq xəstəsi qadına qulluq edərək axır ki, özüne bir gün ağlayır. Oğlu ilə də danişib ondan arxayı ola ata öz babasından yadigar qalmış qiymətli xəncəri!!! qonağa hədiyyə edərək söylədiyi son cümlesi oxucunu düşünməyə vadar edir: "Sənə qurban olum, heç yerdə danişma ki, Allahverdi Rusiyətdə arvad altı təmizləyib. Mənim hörmətimə, izzətimə xələl gələr".

9. "Sanatoriyyada"

Mövzu addımbaşı "şirinlik" adı altında rüşvətlə qarşılaşan Həsən



ki, parkda, dəniz sahilində, turizm məkanlarında gördükümüz adamlar zahirən istirahət edirmiş kimi görünürlər. Amma bu hamisəna aid deyil. Bəlkə de həyat şəraitlərini düzəldə bilsinlər deyə son qəpiklərini xərcləməli olur, bəzən bir addım qabağa getmək üçün beş addım geri getməyi də gözə almırlar. 4. "Seçim" - hekayəsinin mövzusu isə sıradan yaşantılarımızdan biri - ailələr kurarkən gənclərin tərəddüd içinde edəcəkləri seçim

ne biganəlik göstərir. Bəlkə də, ən rahat həyati elə biganələr yaşayırlar... 5. "Missiya" - Bu hekayə ağrılı bir mövzudan bəhs edir: boşanma ərefəsində olan valideynlərin övladlarına göstərdiyi təsirdən. Ancaq Sevil müəllimin mövqeyi ilə yaşıçı cəmiyyətə nə etmək gərəkdiyi ni də göstərir. Bələ hallara biganə qalmamalıq. Əgər uzun illər mehribanlıq və anlayışla yaşayan cüt-lükərin hansısa səbəblərdən boşanma həddinə gəlib çıxdığını gö-

lərimiz "dağıntılar altında" qalıb məhv olmasına...

6. "Ənənə" - Böyük ideyalar-dan danişılma da, xoşagelməz bir qızqacırma ənənəsinə işara olunan sıradan bir əhvalatdır. Situasiyanın özü maraqlı olduğu üçün oxucu hadisənin nə ilə bitəcəyini bilmək məqsədi ilə sona qədər onu oxuyur. Sizə də yol kənarında ayaqüstü elçiliyin gözənləməz sonluğu maraqlıdır, oxuyaqcasınız.

7. "Ehsan" - Açığını deyim ki,



- “Qatarda 18 əhvalat”

kışının sanatoriya “istirahəti”dir. “Düşdürü bu anlaqsız vəziyyəti sonra beynində nə qədər təhlil etsə də, bir nəticə çıxara bilmədi. Borclu olmadığı adama rüşvət vermək nə qədər önəm daşıyırmış ki, bu qədər əzab çəkdi...“İlahi, biz nə vaxt düzələcəyik? - deyə xeyli düşündü, özünü yüngülçə danladı.” Doğrudan da, biz nə vaxt düzələcəyik? - Bunu artıq İlahidən başqa heç kim bilmir.

10. “Ögrü” - Çox pis bir təhqir kimi qəbul edilən əməl sahibi. Ona məxsus olmayıni almaq cəhdii, halal-haram konteksti. **10 yaşlı qızın şokolad yemək istəyi. Kasıbılıq maneasi. Bir vaxtlar mən də eyni duyuğunu yaşamışam. 1992-ci il. Müharibə. Qırılıq. Kasıbılıq. Saatlərlə növbələrdə çörək almaq üçün gözlədimiz illər idi. Pulumuz arcaq çörək almağa çatirdı. Mən də vitrindəki rəngli şokoladın dadını bilmək istədim. Çörəyin pulundan qalan qalığı anamdan gizledib “itirdim” deyərək əslində şokolad aldım. Çox dadlı idi. Bir az yeyib qalanını döşəyimin altında gizlədim. Təsadüfen anam onu gördü və o an anama yalan dediyim üçün çox utanmışdım. İndi də dadlı şokolad yeyəndə o anımı xatırlayıb yenə utanıram. Həm də 9 yaşlı həmin qız mənə öyrədi ki, insan necə yalançıya, cinayətkar-**

çevrilə bilər. Öyrətdi ki, dürüstlüklə ac qalmaq yalanla tox olmaqdan daha yaxşıdır. Və bir də əgər bir insan yoxsulluqdan oğurluq edirsə, bunun məsuliyyəti ətrafindakı insanlardadır. Özünə “doğru” deyən şəxs qonşusunun ac olduğunu bilir-sə, tox yata bilməz.

11. “Qayda”larin içində yazılımamış qaydalar, qanunlar var. O qanunları pozanın cəzası yazılmış qanunları pozanların cəzasından daha ağır olması da qəribədir. Sanki insanlar yazılmamış qanunların pozulmasından daha çox qorxurlar. Yoxsa qabilədən qovulmuş insan kimi cəmiyyətdən qovula bilərlər. Təsadüfi deyil ki, eyni statuslu cina-yətkarların olduğu həbsxanalarda da məhz yazılmamış qanunların pozucuları daha dəhşətli cəzalarla üzləşir - özü də dövlət yox, məhz mehbuslar tərəfdən. Bu qanunlar küçədə, bazarda, səfərdə, hətta bu həkayenin vaqe olduğu hamamda da belədir.

12. “Velosiped sevdası” - həkayəsində Aləm Kəngərli düzgün olmayan tərbiyə prinsiplərinin uşaqların nəinki tək özlərinə, eləcə də valideynlərinin və daha sonra isə geniş ətrafına vuracağı zərbələrdən danişir. Onsuz da gec- tez hər kəsə həyat öz qanunlarını öyrə-

dir. Amma fərqli şəkildə. Kimini deyə-deyə, kimini döyə-döyə.

13. “Kupeda” həkayəsi də məraqlıdır. Sanki bir romanın giriş hissəsi təessürati yaradır. Eyni rayona gedən qatarda yol yoldaşı olan Səmədə Gülərin tanışlığı, söhbeti, fikirləri oxucuda maraqlı oyadır, hadisələrin gedisi izləmək istəyi oydur. Ali məktəbi yenice bitirmiş Səməd müstəntiq olacaq. Gülərin ondan xahişi əslində hamimizin isteyidir: “Səməd, sizdən artıq dərəcədə xahiş edirəm, işinizə vicdanla yanaşın. Heç vaxt haqlını qoyub haqsızı müdafiə etməyin! Günahı olmayanı türməyə basdırmaın, nə olar. Məzəlmlərin qarışığı ağır olur, onları günahsız yerə tutdurmaın, yazıqdalar. Bir də ki, çalışın rüşvət almayasınız. Rüşvət almaq hansısa zavallının həbsinə fərman verməkdi...”

14. “Səninləyəm” - həkayəsində fiziki qüsurlu, lakin ağıllı və gözəl qız olan Zümrüdə Muradın sevgisinin qarşısında duran manələrdən bəhs edilir. Muradın anasının ətrafdakı insanların fikirlərinə çox önəm verəməsi ən böyük manədir. Amma bütün manələrin bədəndə deyil, idrakın içinde var ola və ya olmaya bildiyi bədənə fikrimiz də çoxdan sübutunu tapmış

reallıqdır. Ən böyük qələbə öz içindəki maneəni aşmaqdır. Həkayənin baş qəhrəmanları da belə qalıblərdəndir.

15. “İkili yanışma” - “Bazarbank”a müdürülik edən Qadir müellimlərin öyrəşdiyimiz mövqeləridir. Özündən yuxarılara baş əyib təzim etmək, kasibligi adından görünən Kükşün təxəllüslü, xəyal dünyasına çəkilən şairlərə isə gülüb ələ salmaq Qadir müellimin adı halıdır. Kətibləri ilə zabitləri, özündən yekənlərə rabitəli danişan Qadir müellimlər hər yerdə var. Kasibləndən üç illərlə nişanlı qalmış qızına toy edə bilmədiyi üçün belə bankirlərə möhtac olan insanlarımız da var. Cəmiyyət də artıq cəngəllik qanunları ilə yaşamağa başladı.

16. “O olmasın, bu olsun”

Hekayə tez-tez rastlaşdığımız həyat hadisələrində birinə həsr olunub. Məzuniyyətə gedəndə həyat yoldaşına xəyanət etməkdən boyun qaçırmayan həmyerilərimiz. Moskva ola, məzuniyyət ola, pul ola, Fərman müəllim ola. Orada bir Mariya olmazmı olur? Amma Mariyaya niyyət Svetaya qismət olur, deyəsən. Fərمانlar üçün nə fərqi var ki, Mariya olmasın, Sveta olsun...

17. “Dilənci” həkayəsi müəlli-fin özünün də qeyd etdiyi kimi “cəmiyyəti içindən yeyən xərçəng” olan rüşvətin insanlarda yaratdığı ağrılardan bəhs edir. Tipik azərbaycanlı dərdi deyil, bütün postsovietlilərə xas olduğunu qeyd edir. Amma digərlərindən fərqli olaraq bizim xalqın məmurlarının rüşvət alması birbaşa şərəf(sizlik) məsələsidir. Çünkü Qarabağı viran olan ölkənin məmurları bir də yurd dağlı xalqa rüşvət dağını çəkirsə, bunun adı şərəfsizlik deyil də, nədir?!

18. “33 il sonra” həkayəsi isə mənə bir hələ xatırlatdı. İnsan həddən atıq çətin bir durum qarşısında, düşdürü bir bəla qarşısında bəzən belə bir şey arzu edir: - Kaş yuxuya gedib yata bileydim, bir il, beş il sonra oyanaydım. Və bu problemim bitmiş, keçmiş olaydı. Bu günün keçmişə dönməsini arzu etdiyimiz bir an yaşayarıq bəzən. Müəllif də 33 il - bir qərinə sonra Yer kürəsinə fantastik bir inkişaf içinde görür. Robotlarla insanların tərəqqiyyətindiriciliyindən yarananaraq qurulan bir planetin sakını olmaq istəyi təkcə Aləm Kəngərlinin deyil, bütün mütərəqqi insanların da arzusudur!

Sözümü elə Aləm Kəngərli kimi bitirmək istəyirəm:

- Ümid edirəm ki, vaxtinizi boş yerə almadım, sizlərlə maraqlı həmsöhbət oldum.

Sözardı: Azərbaycan baxdığınız hər yerdə olsun! Fərqli etməz qatardan baxırsınız, ya bahalı bir avtomobilin tünd rəngli şüşəsindən, ya kələ-kötür kənd yollarında köhnə avtobusun, ya təyyarənin, gəminin, ya kabinetinizin, ya da evinizin pəncərəsindən. Yetər ki, Azərbaycanı görək, Azərbaycanı göstərək, Azərbaycanın danışaq, Azərbaycan üçün yaşayaq!